

**ŞAMAXI**

## Türk dünyasının turizm paytaxtı

**D**əniz səviyyəsindən 749 metr hündürlükdə yerləşən, Pirdireyi və Qız qalası dağları ilə əhatə olunan bu şəhər ta yaranışından insanları cazibəsinə çəkən sırları doludur. "Övliyalar şəhəri"nə mənəvi və ruhi zənginlik prizmasından baxanda da dünyada bənzəri az-az görünür. Elə yalnız Kələxana kəndinə yol almaq kifayətdir ki, bu möcüzənin şahidi olasınız. Müxtəlif ölçülü türbələr qarşında sırlı mənzərə kimi açılaq kənddə bir vaxtlar 7 övliyanın yaşadığı haqqında rəvayətlər bu gün də insanlar arasında dolaşmaqdadır. Bu türbələr də elə onların nişanələridir.

Belə abidələrdən biri də Göylər kəndində yerləşən Pir Mərdəkan Xanəgahıdır. Tərbə XIII-XV əsrlərdə tikilib. Deyilənə görə, bu türbədə müqəddəs övliyalardan olan Seyid Mərdəkani dəfn edilib.

Seyid İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzəri, M.Ə.Sabirin "Yeddi günbəz" qəbiristanlığındağı

zərgərlik, ağacışləmə, oyma sənəti, dəmirçilik və s. Şamaxıda yüksək səviyyədə inkişaf etmişdir. Bu sənətkarların yaratdığıları əl işləri suvenir kimi turistlərin ən çox sevdikləri hədiyyə olur.

Özünəməxsus müləyim iqlimi də bu yerləri ilin bütün fəsillərində turistlər üçün əlçatan və arzulanan



məqbərəsi, S.Ə.Şirvaninin "Şahxəndan" qəbiristanlığındağı məzəri və qəbirüstü abidəsi hələ də tarixin "yolçuluğunda" olmaqla turistlərə çox mələblərdən "söz aça" bilər.

Şamaxıda şəhərin tarixi haqqında ətraflı məlumat verən, zəngin ekspozisiyası olan Tarix-Diyarşunaslıq Müzeyi mövcuddur. M.Ə.Sabirin Ev-Muzeyi, Heydər Əliyev Mərkəzi, Dövlət Rəsm Qalereyası da qonaqların məraqlarına səbəb ola biləcək məkanlardır.

XVIII-XIX əsrlərə aid olan yeddi günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki XII əsr kurqanları, VIII-XV əsrlərə aid Gülüstan qalası və ən nəhayət, XII-XV əsrlərə aid Qaleyi-Bəyqurd qalası (Buğurd qalası da deyilir) onları görənlərin yaddaşında unudulmaz səhifələrə çevirilir.

Narın Qala, Gülüstan və Buğurd qalalarının qalıqları... Bu maddi-mədəniyyət abidələrinin hamısı Azərbaycan insanların yaratdığı və gələcək nəsillərə əmanət etdiyi "daş məktublar"dır.

2013-cü ilin may ayında Qafqazın ən qədim müsəlman məbədi olan (VI-II əsr) Şamaxı Cümə Məscidinin yenidənqurmadan sonra istifadəyə verilməsi, Şamaxı-Avaxıl yolunun yenidən qurulması da Şamaxıya turist axınına səbəb olacaq faktorlar sırasındadır.

Şamaxı rayonunda turistlərin marağına səbəb ola biləcək çoxlu sayıda sənətkarlıq nümunələri vardır. Burada istehsal olunan ipəklər daim məşhur olmuşdur. Orta əsrlərdən başlayaraq Təbriz və Şamaxı xam ipək toxuculuğunun başlıca mərkəzləri kimi tanınmışdır. Digər sənət sahələrində dəbbaqlıq, misqərlilik, dulusçuluq, dərzilik,

məkan edir. Şamaxıda yay və qış turizmi, həmçinin kənd yaşıl turizmi daha çox inkişaf edib. Son vaxtlar atçılıq turizminə də diqqət artırlıb.

Mərkəzdən 12 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pırqulu qış turizmi üçün ideal potensiala malikdir. Xızəkcılık üçün keyfiyyətli sayılan qar oktyabr ayının sonlarından yağmağa başlayır və aprelə qədər qalır. Bu da turizm və idmanın qış növləri üçün əlverişlidir. Mükəmməl təmiz və quru havası var. Şamaxı bənzərsiz bulaqları ilə də məşhurdur. Turistlər Əngixaran bulağından uzun müddət ayırlırmır, heyranlıqlarını gizlədə bilmirlər. Elə Naxaraxana yaxınlığında Avaxıl, Çuxuryurd kəndlərindəki bulaqların suyu müalicəvi əhəmiyyəti ilə seçilir.

Rayon ərazisində bir neçə yerdə turistləri maraqlandıran palçıq vulkanlarına rast gəlmək olur. Bunlardan ən böyük Şamaxı-Dəmirçi yolunun 30-31-ci kilometrliyində yerləşir. Şamaxı-Çağan yolunun sonunda Ağsuçayın yatağında temperatur 38-39°C olan termal Çağan Bədösü yerləşir. Yüksək mineral tərkibli bu su müalicəvi xüsusiyyətlərə malikdir.

Şamaxı rayonu beynəlxalq və ölkə standartlarına cavab verən turist xidmət göstəricilərinə, yerli və xarici qonaqları qəbul etmək imkanına malidir. Rayon ərazisində 21 mehmanxana və bu tipli obyektlər mövcuddur. Onlardan 5-i mehmanxana, 16-sı müxtəlif istirahət mərkəzidir. Bundan əlavə, Şa-

maxiya gələn qonaqlar kənd turizmindən də yararlanı bilərlər.

Eyni zamanda, hazırda rayon ərazisində otel, mehmanxana və digər istirahət mərkəzləri tikilməkdədir.

Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən Şamaxının qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilir. Elə buna görə də müasir və qədim Şamaxı, sanki yanına "addımlayırlar".

2023-cü il Türk dövlətlərinin turizm paytaxtı seçilən Şamaxı, beləcə, zamanın sonsuzluq karvanında öz möcüzələri ilə yoluna davam edir və hər zaman qonaqlarını məhribənləqlə qarşılıyor.

**Köstü MƏMMƏDOVA,**  
Şamaxıda çıxan "Şirvan" qəzetinin baş redaktoru,  
"Tərəqqi" medallı.